
A portrait painting of Mirzə Şəfi Vazeh, a prominent Azerbaijani poet. He is shown from the chest up, wearing a dark green velvet jacket over a white shirt and a purple cravat. He has a full, dark beard and mustache. His gaze is directed upwards and to the right. The background is a soft-focus landscape with hills and a body of water under a cloudy sky.

Mirzə Şəfi Vazeh

Məhəbbət tərəanələri

AzP-282118



Mirzə Şəfi Vazeh

MƏHƏBBƏT TƏRANƏLƏRİ


«ASPOLIQRAF» Bakı-2014



Təzə qaldırsa da, nə qədər külək,
Təz öz tozluğunu dəyişməyəcək.
Görmülmüş olsa da, toza cəvahir,
Yenə də qiyəməti öz üstündədir.

MİRZƏ ŞƏFİ VAZEH

Məhabbat tərənnələri



M.F. Axundov
Azərbaycan Milli
Kitabxanası



«ASPOLIGRAF»
BAKİ-2014

Bu kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
«Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında»
3 fevral 2014-cü il tarixli Sərəncamına əsasən çap olunur.

Tərtib edəni və redaktoru: **Pərvanə Məmmədli**,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Mirzə Şəfi Vazeh.

M 66 Məhəbbət tərənələri. Bakı, «Aspoliqraf», 2014, 80 səh.

Görkəmli şair, pedaqoq və maarifçi-filosof Mirzə Şəfi Vazeh Şərqi poeziyasının çoxasılık ənənələrini layiqincə yaşadaraq Azərbaycan ədəbiyyatının Avropada tanılmasına və sevilməsində böyük rol oynamışdır. Bu kitabda Mirzə Şəfinin ana dilindəki şeirləri, farsca yazdığı şeirlərinin orijinali və sətri tərcümələri, almanca şeirlərinin bədii tərcümələri verilmişdir.

Kitab Mirzə Şəfinin «Nəğmələr» və «Şeirlər məcmuəsi» kitaları əsasında tərtib edilmişdir.

M 4702060202 2014
053

© «Aspoliqraf», 2014

AVROPALILARIN KÖNLÜNÜ FƏTH EDƏN GƏNCƏLİ ŞAİR

Görkəmli şair, pedaqoq və maarifçi-filosof Mirzə Şəfi Vazeh Şərqi poeziyasının çoxasılık ənənələrini layiqincə yaşadaraq Azərbaycan ədəbiyyatının Avropada tanılmasında və sevilməsində böyük rol oynamışdır.

XIX əsrin birinci yarısında yaşayıb yaratmış Azərbaycan şairi Mirzə Şəfi Vazehin həyatına, şəxsiyyətinə, onun şərqi-qərb müdrikliyini özündə birləşdirən poetik ırsinə və qeyri-adi təlyinə maraq bu gün də azalmır.

Mirzə Şəfi Tiflis məktəbində «nəstaliq» xətti ilə yazıdan, eyni zamanda türk, fars dillərindən və ədəbiyyatdan dörs deyirdi. Vazeh Tiflisdə öz evində «Divani-hikmət» ədəbi məclisi yaradmışdı. O dövrün tanınmış şair, yazıçı və filosoflarının çoxu, o cümlədən Vazehin şagirdi və davamçısı Mirzə Fətəli Axundzadə və o vaxt Qafqaza gelmiş alman şairi və şərqşünası Fridrix fon Bodenstedt də axşamlar tez-tez bu məclisdə toplaşardılar.

F.Bodenstedt öz vətəninə qayıdarkən Mirzə Şəfi «Müdrilik açarı» adlı şeirlər dəftərini ona hədiyyə etmişdi. F.Bodenstedt öz müəlliminin şeirlərini alman dilinə tərcümə edərək 1850-ci ildə «Şərqdə 1001 gün» adı ilə nəfis tərtibatda çap etdirdi. F.Bodenstedtin 1851-ci ildə dərc etdirdiyi «Mirzə Şəfi nəğmələri» adlı kitabıda öz müəllimi barədə və onun şeirlərini necə tərcümə etməsi haqda söhbət açırdı.

Vazehi «Gəncəli mütəfəkkir» adlandıran, kitablarında da dö-nə-dönə «Mirzə Şəfi Şərqiñ ən müdrilik adamlarından biridir» – yanan F.Bodenstedt müəlliminin şeirlərinin qısa müddət ərzində Qərbədə böyük uğur qazandığını və bir çox Avropa dillərinə çevrildiyini görəndə əvvəl sevinmişdi. Sonra isə ona qıbtə və şöhrət hissü güclüyində özünü onların mülliifi elan etmək qərarına gəlmişdi. Beləliklə, Mirzə Şəfi Vazehin ölümündən iyirmi il sonra XIX əsrin 70-ci illərində F.Bodenstedt qeyri-adi bir bəyanatla

çixış edib bildirmişdi ki, şərqli şair və filosofun adı və obrazı uydurmadır, o vaxta qədər Mirzə Şəfi Vazeh imzası ilə təqdim edilmiş şeirlər, guya, naşirin öz qələminin məhsuludur. Lakin ədəbiyyatşunaslıq tarixində «Bodenstedt plagiati» adlanan bu fenomen, əslində, Mirzə Şəfi Vazehin ədəbi irlsinin daha da məşhurlaşmasına və qorunub saxlanmasına zəmin yaratdı.

XIX əsrin 60-cı illərindən başlayaraq Avropada, özəlliklə Rüsiyada Mirzə Şəfi irlsinə maraq artmış, dəfələrlə tərcümə və tədqiq olunmuş, kitablar nəşr edilmişdir.

Azərbaycan ədəbiyyatşunasları Mirzə Şəfinin həyat və yaradıcılığını öyrənib, əsərlərini toplamaq və araşdırmaq sahəsində az iş görməyiblər. Mirzə Şəfi irlsinin toplanmasında ən mühüm xidmət tanımış ədəbiyyatşunas Salman Mümtaza aiddir. O, Mirzə Şəfi irlindən beş qəzəl, bir müxəmməs və bir məktubu tapıb, 1926-ci ildə çap etdirmişdi (məhz buna görə də onun Mirzə Şəfi ilə bağlı ilk dəfə yazdıqlarını bu kitabda verdik. – red.). Salman Mümtaz M.Ş. Vazehin şairliyi haqda yaranmış yersiz şübhələrə son qoymuş, eləcə də özündən sonra gələn araşdırıcıılara qiymətli material vermişdir.

Salman Mümtazdan sonra bu sahədə Əliajdər Səidzadə, Cənnət Nağıyeva və Həmid Məmmədzadə çox dəyərli işlər görmüşlər. Ə.Səidzadə 1929-cu ildə tədqiqat nəticəsində üzə çıxardığı bəzi nümunələrin, orijinalların tapılması və nəşri sahəsində müəyyən işlər görə bilməşdi. Cənnət Nağıyeva 1960-ci ildə Vazehin farsca bir orijinal şeirinin izina düşüb üzə çıxarmışdı. Həmid Məmmədzadə isə 1964-cü ildə Gürcüstan EA yanında K.Kekelidze adına Əlyazmalar İnstitutunda elmi axtarışlar apararkən burada saxlanılan Mirzə Şəfi ilə bağlı əlyazmanı – cüngü tapıb üzə çıxarmışdı. O, aşkar etdiyi bir cüngdə beş təkbeytin, iki qəzelin və bir poemanın Mirzə Şəfiyə aid olduğunu yazmışdı.

Həmin cüng Mirzə Şəfinin öz əli ilə 1821-ci ildə Gəncədə yazılmış. Ayri-ayrı Şərq klassiklərinin əsərləri toplanmış bir neçə bölmədən ibarət həmin cüngdə Mirzə Şəfinin özünü də o vaxtadək məlum olmayan əsərləri toplanıbmış.

H.Məmmədzadə bu əlyazmanın Mirzə Şəfiyə məxsus olub onun tərəfindən yazılıdığını tutarlı dəlillərlə göstərir; cüngün üç səhifəsində Mirzə Şəfinin şəxsi möhürüն olduguunu, əldə olan xətt nümunələri ilə müqayisədə cüngün son sahifəsindəki sətirlərin Mirzə Şəfi tərəfindən yazılıdığını aydın sübut edir.

Həmid Məmmədzadə öz tapıntısı ilə əlaqədar yazdığı məqaləsində («Azərbaycan», 1964, №10) yazar ki, «Göstərilən əsərlərdən əlavə, cüngdə bir neçə qəzəl, rübai və məsnəvi də vardır ki, onların Mirzə Şəfi Vazehə və ya başqasına aid olmasına söyləmək üçün müəyyən tədqiqat lazımdır». H.Məmmədzadə Tiflisdə tapıldığı əlyazma əsasında 1987-ci ildə Mirzə Şəfinin yeni tapılmış əsərlərini önsözlə birgə «Şeirlər məcmuəsi» adlı kitabda nəşr etdirir.

Qeyd etdiyimiz kimi Mirzə Şəfi Vazehin irlsinı öyrənib, əsərlərini toplamaq və araşdırmaq sahəsində ziyanlılarımız çox çalışıblar. Ə.Səidzadə, İ.K.Yenikolopov, M.Rəfili, A.Bayramov, Z.Əsgərli, F.Veysəlli və başqaları Mirzə Şəfi haqqında ayrıca monoqrafiyalar, elmi məqalələr yazımaqla onun irlsin və həyatının bir çox qaranlıq cəhətlərini işıqlandırmaqla xeyli iş görüb'lər.

Ötən əsrin otuzuncu illərindən başlayaraq Rəsul Rza, Aslan Aslanov, Balaş Azəroğlu, Xəlil Rza Mirzə Şəfi əsərlərini analitik dilinə çeviriblər. Müəllisin bu kitabda toplanmış almanca əsərlərini Aslan Aslanov, farsca yazılmış əsərlərini isə Balaş Azəroğlu, Həmid Məmmədzadə və Firuz Sadıqzadə Azərbaycan dilinə çeviriblər.

Həmid Məmmədzadə yazardı ki, «Mirzə Şəfinin əsl yaradıcılıq simasını yalnız o vaxt qotı araşdırmaq mümkün olacaqdır ki, şairin əsərləri toplanmış olsun». Heç şübhəsiz, Vazeh irlsinin qapısının «sirlə açarı» – «Müdrikliyin açarı» və başqa əsərlərinin əlyazması tapılanda bu mümkün olacaq. İnanırıq ki, elə bir gün goləcək!

MİRZƏ ŞƏFI VAZEH

(İxtisarla)

On üçüncü əsrin¹ ilk yarısında Azərbaycan türklərini avro-palilara tanıdan və onların nəzər-diqqətlərini Azərbaycan ədəbiyatına cəlb etməyə müvəffəq olan ədib və şairlərimizin ən görkəmlisi məşhur Mirzə Şəfidir. Mirzə Şəfinin də bütün Avropa və bilməssə Almaniyada şöhrət kəsb etməsinə səbəb olanların birincisi Mirzə Şəfinin öz şagirdi bulunan Fridrix fon Bodenstedtdir. Bu zat Almaniyanın Hannover adlı şəhərində doğulmuş bir alman şairidir ki, miladi 1344-də Qafqasiya canişini general Neytqardtin təklifinə görə Qafqasiyyaya gölərək Tiflisdəki Uçitski İstitutu müəllim və yaxud müdərəsədir.

İşbu tarixdən etibarən Bodenstedt Mirzə Şəfi ilə görüşmüş və Mirzə Şəfini də həman instituta müəllim təyin etdirmişdir. Mirzə Şəfi müəllimlik vəzifəsini ifa edərkən həm gənc müəllimlərə, həm də xüsusi olaraq Bodenstedtə dərs vermişdir. Bodenstedt türk və fars dillərini Mirzə Şəfidən öyrənmişdir. Mirzə Şəfinin həman institut müəllimlərindən Qriqoryev familyalı bir zat ilə bərabər rus və türk dillərində yazdıqları müstərək bir dərs kitabı da vardır ki, Təbriz şəhərində daşbasması ilə basılmışdır. Nədənsə Bodenstedtin bir müddət Qafqasiya, baxūsus Tiflisdə iqamət etməsi, bəzi müstəşriq və müvərəixləri mütərəddid buraxmışdır. Bunların bir qismi Mirzə Şəfini hannoverli bir nəmsə və eyni zamanda yenə gəncəli bir türk ədd ediyorlar. Digər bir qismi onu iranlı bir fars və yaxud mövhüm bir sima sanmadadırlar. Hannoverli ədd edənlər Mirzə Şəfi ilə Bodenstedtin hər ikisini bir şəxs və bir sima kimi düşünməkdədirler.

Şübhə və tərəddüdlərə qarşı bu sətirləri qaralamaqda məqsədimiz azərbaycanlı Mirzə Şəfini meydana çıxarmaqdır. Təqribən

¹Hicri tarixi nəzərdə tutulur (red.)

12 il bundan əqdəm Gəncə şəhərində bulduğumuz bir yazma cüng içərisində Mirzə Şəfi şeirlərinin bir neçə parçasına təsadüf etdik. O cüng məşhur Mirzə Mehdi «Naci» təxəllüsün topladığı və yaxud toplatdığı bir məcmiadır. Orada görünən Mirzə Şəfi əsərlərinin əhəmiyyətlərindən dolayı klişe etdirərək və klişeləri mətnləri ilə bərabər bu kitabçaya köçürməyə qrar verdik. O əsərlər Mirzə Şəfi məsələsinə böyük yardım edərək, bir çox məlumat vermədədirler ki, xülasəsi bunlardır:

- 1) Mirzə Şəfi mövhüm deyil, sənətkar bir azəri şairidir.
- 2) İraqın türkdür.
- 3) Hannoverli yox, gəncəlidir.
- 4) Atasının adı Sadiqdir.
- 5) Təxəllüsü «Vazeh»dir.
- 6) Şeyx İbrahim «Naseh» və Mirzə Mehdi «Naci» ilə müasir, həm də rəfiqdir.
- 7) Bir müddət Tiflisdə də yaşamışdır.
- 8) Mirzə Şəfi türkçə söylədiyi kimi, farsca da şeirlər söyləyirmiş.

İndi bu məlumat üzərinə Mirzə Fətəli Axundovu təbliğ etməsi ilə bərabər, Qriqoryevlə yazdığı kitab da izafə edilirsə, artıq məsələ bitmiş oluyor. Mirzə Fətəli öz əli ilə yazdığı tərcümə-halında Mirzə Şəfidən azacıq bəhs edərək, onun Almaniyada məşhur olduğunu söyləyir. Brokhauz – Yefron da Mirzə Şəfi qəzəllərinin Berlin şəhərində 123 mərtəbə təb və nəşr edildiyini qeyd ediyor (eyni əsər, eyni səhifə). Əxirən əlimizə keçən mətbü digər bir nüsxədən isə daha həqiqi məlumat əldə edilə bilər. 167 dəfə basılan bu kitab nəmsə dilində olaraq 106 səhifədən ibarətdir. Mirzə Şəfinin aşiqanə qəzəlləri adı ilə adlanılmış bu əsər müqəddimədən başqa, 101 parça şeiri havıdır. Kitab işbu səliqə ilə təb və nəşr edilmişdir:

Bodenstedt tərəfindən nəzmən yazılmış müqəddimə 13 səhifə; sonra hissələrə bölünüyür:

1-ci hissə: Züleyxaya aid şeirlər – 15 parça.

2-ci hissə: Şikayət – 13 parça.

3-cü hissə: Şərab ilə işrat – 7 parça.

4-cü hissə: Həkimanə qəzəllər – 33 parça.

5-ci hissə: Tiflis və digər şeirlər – 23 parça.


Naşiri: R.F.Dekker.

Tirajı: 267 mindən 269 minə kimi.

Məhəlli-təbi: Berlin şəhəri.

Mirzə Şəfi barəsində 1920 nisan tarixli çıxan «Qurtuluş» məcməsində kiçik bir məqalə yazaraq təb etdirmişdik. Mirzə Şəfini iranlı ədd edən Firdun bəy Köçərlinskiyə də Azaqbəyli Abdulla bəyin şəhadəti ilə o məqaləni oxuyub, yanıldığını da açıqcasına söyləmişdim. Ümid edirəm ki, Türkoloji Qurultay Azərbaycanın ən namdar ədib və şairlərindən bulunan Mirzə Şəfini bizə daha iyi və daha ətraflı tanıtmaq iltifatında bulunacaqdır.

Salman Mümtaz
Bakı, 31 yanvar 1926



Orijinal şeirlər

QƏZƏL*



Nə qədər kim, fələyin sabitü səyyarəsi var,
Ol qədər sinədə qəmzən oxunun yarəsi var.

Deyil əflakdə kövkəb görünən çərxi-bülənd
Oluban didə, sərapa sənə nəzzarəsi var.

Rüzgarı qara, daim gecəsi tar keçir,
Hər kimin eşqdə bir yarı-sitəmkarəsi var.

Necə qan cuşə gəlib, eyləməsin ahü-fağan?
Könlümün dideyi-giryan kimi fəvvərəsi var!

Ol qəzəldir ki, bu, Vazeh dedi, bir dərd əhli,
Zahirən lalə otağında qonaq-qarəsi var.

* * *

Min ev yixib, tikirsiniz bir boş minarə
Ərşə çıxib, qonaq gedin pərvərdigarə*.

* * *

Hicran qəminin badeye-gülgündür əlacı
Vazeh, danışırlar bunu meyxanələr içrə.*

İzaha və şorhə ehtiyacı olan adlar, ayrı-ayrı sözlər və beytlər mətnədə bu işarə (*) ilə göstəriləcəkdir (red.)

SÜSƏNİ

2

Ey nəzakət çəməni içrə xuraman Süsəni,
Xubluq kişvərinin təxtinə sultan Süsəni,
Sədəgın yayı qaşın sədqəsi qurban Süsəni*,
Bir baxışla yaraşur kim, ala yüz can Süsəni,
Belə getsə, tez olur dillərə dastan, Süsəni.

Hərəkatü rəvişin qıldı sohi sərvini pəst,
Sünbüllə türreyi-zülfün şikəni verdi şikəst,
Laləni dağa salib ruyin, edib badəpərest,
Ey könül, qaş-göz aradə nə gəzərsən belə məst,
Yoxdu vəhmin ki, ara yerdə tökə qan, Süsəni.

Ey mələk, əbr yüzün gündümü, ya bədri-tamam?
Kim ki ruyindən olur məst, ona bədə həram,
Pərdəsiz cilvələnib, naz ilə ver qəddə qiyam,
Küfri-zülfün dağıdır, məst çıxıb, eylə xüram,
Bilələr ta ki, nədir küfr ilə iman, Süsəni.

Bu qəddü-qamətinə ətləsü xara yaraşur,
Qaşların guşəsinə qətlimə eymə yaraşur,
Edə gər zində ləbin ləfzi Məsiha, yaraşur*
Səni, hər kim ki sevər, başına sevda yaraşur,
Ola sərgəştəvü divanəvü heyran, Süsəni.

Gün ki hər gün çıxar, dərgəhinə səcdə edər,
Sərv rəftara gəlür, qılsa qədin bağə güzər,
Qöncə gər ağzin ilə qarşu dura, boynu əyər,
Küfri-eşqin yetişib bir yero kim, ey kafər,
Desələr Vazehə böhtəndi, müsəlman, Süsəni!

MİRZƏ ŞƏFİ VAZEHLƏ NACI VƏ
NASEHİN MÜŞAİRƏSİ

Vazeh

Səbzpuş olmuş qədin ruxsarı-atəşgunılıq,
Musiyi-İmrənə guya, Tur şəklin göstərür*.

Naci

Tığın almış dəstinə, ol çeşmi-cəlladın sənin,
Canə qəsd etmək dilər, məxmur şəklin göstərür.

Cismi-zarından çıxar hicrin əlindən nalələr,
Böylə bir təndir tənim, tənbur şəklin göstərür.

Xətti-rüxsərin edib tarac hüsnün mülküնü,
Bir xərabə şəhr içində mur şəklin göstərür.

Naseh

Göz sırişgi mərdüməknin¹ nöqtəsin bərbad edib,
Aqıbat bir gün olur kim, kur şəklin göstərür.

Tilbə könlüm tillər ilə asılıb, tildir² səbəb,
Filməsəl, baxqan kəsə Mənsur şəklin göstərür*.

Kəhrabə dik³ rəngi-zərdim sanmağaybihudə kim,
Dərdi-eşqə uğramış, rəneur şəklin göstərür.

Dinu dil nəqđini isar etsə Naseh, tang imas,
Bir mühəqqəq töhfə ilə mur şəklin göstərür.

¹ «Göz bəbəyi» deməkdir (farsca)

² «Könül» mənasında

³ Tək, kimi

*Farsca əsərləri***MƏKTUB**

Mərhum Mirzə Şəfinin Tiflisdə bir məşuqəsi var idi. Bir müddət onunla sevişirdi. Nəhayət, onu kənd əhlindən olan bir varlı balasına verdilər. Bundan sonra da onların arasında məktublaşma davam edirdi. Bu məktubu da onun üçün yazmışdır:*

Yeni səfərə çıxmış ayım!

*Gözümdən uzaqlaşan kimi könlüm göz yaşları axıtdı,
Bu bir qaydadır ki, yola çıxanın dalınca su səpərlər.*

Gecə qaralan kimi deyirəm aşiqin ölümü hicran gecəsində olur, gündüz cilvələnən kimi deyirəm ömrün sərmayəsi vüsal günündən ibarətdir.

*Hicran gecəsin möhnətini gər görə kafər,
Şəkk yoxdu ki, nigar eləməz ruzi-qiyamət.
Gər zahidi-xudbin bilə zövqini vüsalın,
Cənnət tələbindən nə bulur qeyri-nədamət?*

Dostların ayrılıq zamanı bir-birilə vidalaşması qədim bir qaya, gözəllərin rəftarı isə xoş ədadır. Bəs nə üçün bu laf oldu xilaf?

*Ey şəhrin məşhur dilbəri, nə üçün şəhərdən şəhərə düşdün?
O bədirlənmiş ay kimi dolanıb hilaləmi döndün?
Səndən uzaq düşəli gözlərim qanlı yaş tökdü,
Sənin üzünü xəyaldan başqa bir yerdə görmək mümkün deyil.*

O hansı yolun torpağıdır ki, sənin atının nalının tozundan bəşini göylərə qaldırılmışdır? O hansı mənzildir ki, müşk saçlarının nəsimindən Çin səhrasının paxılılığı tutmuşdur?

*Sən yəhər üstündə bu cilvələnən gözəlliyyinlə
Bu şəkil və şəmayillə haraya qədəm qoysan,*

**Məhəbbət
taranələri**

*Ulu fələk paxılığından sənin qulağı halqalı qulun ola,
Yer isə itaətlə öz alnına nökərçilik damğası basar.*

Bu məsəl qələtdir ki, deyirlər: «Gözdən gedən könüldən gedər». Madam ki, gözdə idin, gözdəydin, şimdə ki, gözdən getdin könüldəsən:

*Göz ağlar kim, səni görməz, könül xud səndən ayrılmaz.
Məgər cismi-lətfin, nazəninim, sərbəsər candır?*

Harada ki, qəlb aydınlığı var, nə dua, nə salam? Orada ki, əmanət məhəbbətdir, qasid və sifariş nə hacət?

*Sənin vüsal mənzilinə səbə necə yol tapa bilər ki,
Mənim xəyalımin qasıdı oradan keçməyə cəsarət etmir.*

Tərkibi-vücdudum iqtizayı-vüsali mehrinlədir və ədəmi-imkanım qələbəyi fəraqı-qəhrinlə.

*Məni eşqin oduna yandırdın,
Çünki gördün yanırıam, yan durdun!*

Qayıt gəl, qayıt gəl ki, sənsiz nə gözümdə işiq var, nə də könlümdə sevinc.

*Nə gülməyə bir həvəsim, nə söhbətə meylim,
Nə oturmağa sabrim, nə getməyə taqətim.
Nə dözməyə qüdrətim, nə ah çəkməyə qüvvətim var,
Canım dodaqda, gözüm yoldadır.*

Qayıt gəl, qayıt gəl, günəş üzünü göstər, camalını pərdədən çıxart, dostlar məclisini zinətləndir. Əllərini kəsmək yeri deyil!

*Türünc əvəzinə əllərini kəssələr, təəccübüllü deyil.
Sən kəməndinin hər telində yüz kəsik baş gəzdirirsən.*

MƏKTUBUN İNTİZARINDA

(Sətri tərcüməsi)

Ey məhəbbət gülzarinın sərvi
 Məlahət bağının təzə çıçayı!
 Dövranın uocaboylularının yüksəyi,
 Hər bir dərdlinin ürəyinin munisi!
 Dövranın seçilmiş gözəli,
 Təzə ərsəyə gəlmışlərin təzəsi!
 Vəfa, əhd və ilqar səmasının ayı,
 Mehr şəfqət və birləş sədəfinin dürdanəsi,
 Əndamı gözəl, aqibəti xoş, əməli xoş!
 Zəmananın gözü sənin kimi gözəl görməyibdir.
 İlahi, bədnəzərin gözü ondan iraq olsun,
 Pis nəzər onun üzünə sataşmasın.
 Səni Allah özü hifz etsin,
 Xatirinin lövhəsinə toz qonmaya.
 Dövranın gərdişi həmişə sənin kamincə ola,
 Allah özü səni səlamət saxlasın.
 O dostun ayağına batan tikan
 Kaş mənim döşümə bata.
 Allah sənə əbədi həyat bağışlasın,
 Sənsiz mənim bir an belə həyatım olmasın.
 (Yarım) gül kimi xəndan, qönçə kimi təravətlə ola,
 Başında hədsiz sevdası ola.
 Məhəbbətin şərtləri deyilib qurtarandan sonra
 Hal-əhvalımızdan yazmaq lazımlı gəlir.
 Gəl, ey bizdən qafıl olan, bu qəflət nə vaxtadək?
 Bizə kövr etməyə nə vaxtadək mayil olacaqsan?
 Fəraigində iki gözüm qəmli yaşıla doludur,
 Biri Gülbüm, o biri Ceyhun dəryasıdır.
 Bütün kirpiklərim xəncər olub,

Ürəyimin qanını ağlar gözlərimdən axıdar.
 Ətrafım Bağdad Dəcləsi olubdur,
 Göz yaşından xalq qan içində oturubdur.
 Ürəyimdən nalə-əfqan göy gurultusu kimi yüksəldikcə
 Göz yaşları leysan yaşışı kimi gözündən axır.
 Ey göz yaşları, gəl himmət elə,
 Yarım olan tərəfə axıb get,
 Özünü ayaqlarına sal,
 Yalvarıb mənim əhvalımı ona söylə.
 Sevdalı ürəyim qəmdən parçalanmışdır.
 Məgər zülfünü nəsim hərkətə gətirmişdir?
 Haradan karvan gəlsə oraya gedirəm,
 Tələsik ona tərəf sürünürəm.
 O karvanın qabağında bu ürəyi xəstə
 Zəng kimi nalə və əfqan edər.
 Sevgilisindən bir nişan axtarar,
 O gözəl cavabından xəbor soruşar.
 O sualın qarşısında ürəyə ümidi verən (bir xəbər) olmaz,
 O sualın cavabından könül təskinlik tapmaz.
 Gözlərim həsrətdən qan ağlar,
 İlahi, məni bu halətdə heç kəs görməyə.
 Ey çərx, haray, sən mənə nə elədin!
 Hər ləhzə dərdimi artırırsan.
 Minlərlə dərd verdin bir dərman vermədin,
 Bir anlıq vüsalın müqabilində yüz hicran yaradırsan.
 Minlərlə könül sindirdin bir məlhəm vermədin,
 Bu cövrü-cəfədan bir usanmırısan.
 Nə olardı ki, heç aşinalıq (məhəbbət) olmayıydi,
 Olsaydı da ayrılıq olmayıydı.
 Nə üzünü görməyə imkanım var
 Nə də vüsal bağından bir gül dərmək mümkündür.
 Heç kəs bu əsrara məhrəm olmamış,

Heç kəs bu qəmlərə şərik olmamışdır.
 İlahi, vəsf-i halımı kimə deyim?
 Bu kədər və qüssəmi kimə söyləyim?
 Bu əsrara, yarəb, məhrəm kimdir?
 Kim mənim kimi, yarəb dərd-qəmə giriftardır
 Ki mən ona öz halımı söyləyim,
 Ondan öz dərdimə dərman istəyim
 Ey ənbər qoxulu səhər küləyi,
 Gəl hər tərəfdən və hər yerdən xəbər gətir.
 Ey aşıqlərin sırrına məhrəm olan,
 Qəmdə yanib əriyənlərin can dostu olan!
 Qönçə kimi hər könül ki, tutuldu
 Sən onun yanına getsən, çıçək kimi açılar.
 Nə olar bizim də dərdimizə əlac edəsən,
 Bizim də ürək sırrımızə məhrəm olasan,
 Yarın fırqətindən sənə hekayələr söyləyəm,
 Yarın cəfəsindən sənə xəbər verəm?
 Olar ki, bu halima rəhm edəsən,
 Kədərimə bir əlac tapasan?
 Allah xatırınə, o zülmkarın yanına get,
 Pərişanhal olan aşiqdən ona xəbər apar.
 Onun yanına çatdıqda
 Mənim halımı söyləməyə tələsmə.
 Birdən xatiri incimiş olar,
 Səndən gizli bir rəmz ola bilər.
 Mənim tərəfimdən əvvəlcə başına dolan,
 O şəhələ gözlərindən mənim əvəzimdən öp.
 Ona, könlümü yaralayana, ruha təskinlik verənə,
 Qəmli ürəklərə dərman bəxş edənə hər dəm və hər ləhzə
 Dualar və salamlar olsun.
 Əgər lütf eləyib əhvalımı soruşa,
 Mənim idbar və iqbalimdən xəbər tutmaq istəsə,

De ki nə gecə, nə də gündüz qərarım var,
 Nə də bir iş var ki, onunla məşğul olam.
 O şəkər sözü mənim qərarım idi,
 O gözəl yerişli mənim mədarim idi.
 O sözlərdən ürəyimdə bir dərd qalmışdır,
 O yerişdən canımda bir üzütmə qalmışdır.
 Könül o sözləri xatırlayanda,
 Canım o rəftarı yada salanda
 Könlümdən dərd, canımdan üzütmə qalxır,
 Həyat gülşənimin əsası titrəyir.
 Ah, mənim bahar mövsümüm xəzan oldu,
 Abu-həyat mənim gözümüzəndə itdi.
 Sənsiz elə yanib yaxılıram ki.
 Sanki susamış bir adam su axtarır.
 Əgər sevdan başımda belə qalsala,
 Yəqin ki, görüşümüz məhsərə qalar.
 Lakin mənim bəxtimdən bu gecənin səhəri yoxdur,
 Bəli, qəmli könlümdən səhərə bir xəbər qalmayacaq.
 Kimin ki, bəxti yaxşıdır, dodağı gülür,
 Dövran onun taleyini xoş yaradıbdır.
 Onun biz qarabaxtlardan nə xəbəri olar,
 Xəbəri olsa da, hamisini bilməz.
 O günəş üzlüdə rəhm olsayıdı,
 Mənim günüm gecə kimi belə qara olmazdı.
 Bu hədsiz qəm-kədərdən sən uzaqdasan
 Könül darda, ciyər qanla dolu, gözüm yaşıldı,
 Ürəyimə minlərlə dərd-qəm giribdir,
 Vəhşi kimi bəni-adəmdən qaçıram,
 Məcnun kimi Leylinin şövqü ilə
 Ürəyim səhraya meyl edirdi.
 Bu vaxt bir qasid, qasid yox, bir can gəldi
 Bədənimə ruh, xəstəyə can gəldi.

Əlini atıb bir məktub çıxartdı,
 Necə məktub, ənbər qoxulu bir məktub çıxartdı.
 Ətrindən dağ-das müşş iyi tutmuşdu,
 Sanki Çindən ahu göbəyi gəlmışdı.
 Qoxusundan ağlım başımdan uçdu,
 Bir zaman halım pozuldu
 Məktubun möhrünü açmağa başladım,
 Elə bil ki, lütf və kəramət qapısı üzümə açıldı.
 Gördüm ki, məktub o ürəkaçan nigardandır,
 O sevgili munisim və yarimdandır.
 Məktubu gah başıma, gah gözümün üstüne qoydum,
 Könül onu görçək sakitləşdi
 Gah halım pərişan oldu ki, hanı məndə —
 Elə bir tab-tavan ki, onun xəttinə baxa bilim?
 Hanı məndə o bəxt ki,
 O ənbər xallı sevgilimin məktubunu görmüş olam.
 Belə bir heyranlıqla məktubu açdım,
 Onun gözəl ətrindən damağım ətirləndi.
 Ulu pərvərdigar! Bu gün hansı xoş saat idi ki,
 Mənim bəxtimdən belə bir dövlət üz verdi.
 Məgər zəmanənin gözü örtülmüşdür?
 Məgər yatmış bəxtim oyanıbdır,
 Çərxin kövrü bu dövranın zülmü harada qaldı?
 Məgər dövran züldən usandı?
 Elə ki, o mehriban yarın məktubunu oxudum,
 O yarın işlərindən hali oldum
 Minlərlə lütf və şəfqət yazıbdır
 Minlərlə lütf və mərhəmət söyləyibdir
 Yazıbdır ki, ey hicran bəndinin əsiri,
 Bizim fəraqımızda səbrin çox olsun
 Fəraqımızın kövründən üz döndərmə,
 Hicrimdən və şövqümdən pərişan olma.

Hələ də sənin məhəbbətin ürəyimdədir,
 Sevdan başımda, zövqün canımdadır.
 Bir an belə yadımdan çıxmırsan,
 Görəsən, nə vaxt o sevgili ilə qol-boyun olacağam?
 Eşq əqli üçün bu nöqtə məlumdur ki,
 Məşuqlardan ümidsiz olmaq haramdır.
 Saqi, gəl gül rəngli camı götür —
 Ki, könüllərin lövhündən qəm pasını silsin.
 Allaha şükür ki, bəxtim yar oldu,
 Xoş günlərə və gözəl rüzgara çatdım.
 Vazeh, gəl bu məcazi eşqdən
 Həqiqəti tapıb, başını ucalt!

MƏKTUBUN İNTİZARINDA

(Poetik tərcüməsi)

Məhəbbət bağımin sərvi-rəvani,
 Məlahət bağının tazə fidanı,
 Ucaboylular içrə fəxri-dövran,
 Şikəstə qəlblərə munisi-dərman
 Zamanın ən seçilmiş növcavanı,
 Gözəllərin gözəli, mehribanı,
 Şəfəqda, mehrdə göylərdə bir ay,
 Vəfadə, əhddə yoxdur sənə tay.
 Xoş əndamsan, xoş iqbal, xoş əməlsən,
 Zəmanə görməmiş nazlı gözəlsən.
 İlahi, sən uzaq et bədnəzərdən,
 Yanında bədnəzər düşsün kəsərdən.
 Səni Allah görüm ki, hifz qılsın,
 Könü'l aynan həmişə aydın olsun.
 Kamınca gərdişə gəlsin bu dövran,
 Sənə sağlıq dilər qəlb ol xudadan,
 Deyirəm, dost ayağına dəyən daş
 Ona yox, sinəmə dəysin mənim kaş,
 Əbədi ömür qıl sən bu cahanda,
 Həyatım olmasın sənsiz bir an da.
 O tazə qonçatək ətrin var olsun,
 Başında daima sevdalar olsun.
 Məhəbbət şərtininitmamı yetdi,
 Bizim ərzi-halın əyyamı yetdi.
 Bizi qafıl olubsan, bu nədəndir?
 Cövrə mayıl olubsan, bu nədəndir?
 Fəraigində gözüm qanla dolubdur.
 Biri Qülzüm, biri Ceyhun olubdur.
 Bütün kirpiklərin xəncərsayağı

Tökər qəlbim qanın üzüm aşağı.
 Dövrəm Dəclə olub gözüm yaşıdan,
 Oturmuş qan içində min-min insan.
 Ürək göylər kimi əfqana gələcək,
 Gözümdən yaş axar gürşad yağıştək.
 Mənim göz yaşlarıım, himmət edin siz,
 Yarın məskəninə axıb gedin siz.
 Ayağına düşüb nazlı nigərin,
 Yetirin ərzini bu biqərarın.
 Ürəyim parçalanmış qəm əlində,
 Məgər zülfü əsir sübhün yelindən?
 Hardan bir qafilə gəlsə, qərarsız
 Sürünnəm mən, sürünnəm ixtiyarsız.
 Bu xəstə qəlbimin ahi, nəvası
 Olar ol qafılənin zəng sədası.
 Arayar, varmı yarın bir nişanı,
 Arayar ol yeniyetmə cavani.
 Nə ümidi, nə cavab tapmaz suali,
 Suallar dəf qılmaz bu məlali.
 Niyə didəm dolar həsrət yaşıyla
 İlahi, kimsəni salma bu hala!
 Haray, ey çərx, əlindən, nə edərsən?!
 Bu könlümü hər an dərdlə didərsən.
 Mənə min dərdi verdin, yoxdu dərman
 Bir anlıq vəsl üçün bu qədər hicran?
 Neçə min sinəyə dağlar çəkibən.
 Usanmazsan məgər bu cövrdən sən?
 Nə olardı məhəbbət olmayıyadı!
 Olurdu, kaş bu möhnət olmayıyadı!
 Üzünü görməyə yox əldə imkan,
 Nə də gül dərmədəm vəslin bağından.
 Nə bir kəs var ki, həməsrərim olsun,

Nə bir kəs var mənim qəmxarım olsun.
 Kimə deyim, ilahi, vəfsi-halim?
 Kimə deyim bu dərdim, bu məlalim?
 Bu əsrara, ilahi, kimdi məhrəm?
 De kimdə var bu dərdilə qəm –
 Ki ona söyləyim dərdimi bir dəm?
 Alım ondan bu dərdə, bəlkə, məlhəm.
 Ey ənber qoxulu sübhün küləyi
 Xəbər gətir, sevindir bu ürəyi.
 Sən ey aşılqerin dərdinə məhrəm,
 Möhnətkeş insana ən yaxın həmdəm,
 Tutulsa qonçətək bir qəlb kədərdən,
 Sən onu kül kimi xəndan edərsən.
 Nə olar ki, olub məhrəmi-əsrar
 Bizim də dərdimizdən ol xəbərdar.
 Danışım mən yarımin fırqətindən,
 Xəbər verim cəfavü möhnətindən.
 Mənim bu halıma rəhm eyləyib sən,
 Tükənməz dərdimə imdad edəsən.
 Gedib sən yanına ol zülmkarın,
 Yetir peymanını aşiqi-zarin.
 Onun vüsəlinə yetən zamanda
 Tələsmə halımı şərhü bəyanda.
 Amandır, xatirinə dəymə birdən,
 Bəlkə də, rəmzi var, gizlindi səndən.
 Əvvəlcə başına dolan onun sən,
 Mənim əvəzimdən öp gözlərindən.
 Yetir bu ərzimi qəlb ovlayana,
 Kədərli qəlblərə məlhəm qoyana.
 Dəmadəm, ləhzə-ləhzə, sən müdam de,
 Ona məndən dua söylə, salam de.
 Əgər lütf eyləyib halım sorarsa,

Bu idbar olmuş iqbalım sorarsa,
 Nə gecəm var, nə də bir gündüzüm var,
 Nə bir iş görməyə yox məndə kirdar.
 Qərarım ol şəkərgöftərim idi,
 Mədarım ol gözərləftərim idi.
 O sözlərdən ürəkdə dərd qalmış,
 O rəftardan məni tufanlar almış.
 Ürəkdə qəm, bu canımda soyuq tər,
 Həyat bağçamda da əsir küləklər.
 Haray, mənim bahar fəslim nədən soldu?
 Həyat çeşməm artıq görünməz oldu.

QƏZƏLLƏR

(Farscadan poetik tərcümələr)

Gəl ey canım ki, hicrindən dodağa çatdı bu canım,
Dodağı qoy dodağıma, özün al canı, cananım.

Sənin atəşli çöhrəndən iki xislət doğub məndə:
Gözüm ağlar, özüm yannam, inan ey çeşmi-məstanım.

Xoşam, qəmlə sevinc tutsa əgər dünyani hər yandan
Nə onla, nə bununlayam, mənim eşq oldu ürfanım.

Tacım ah, göz yaşım təxt, ləşkərim dərddir, qəmim ölkəm.
Mən eşqə sultan olsam da, sənin eşqində sultanım.

Fənaya uğrasam da, bil, fəqət məhv olmaram, canan,
Bu müşkül hikməti özgə təbibdən sorma, loğmanım.

O şirin ləldən şəhd-şəkər hərgah nəsib olsa,
Mələklər nuşı can söylər mənə göylərdən, ey xanım.

Nigarım, vaxt gəlib çatdı, bu xəstə aşiqi yad et,
Mən öylə xəstəyəm ancaq, sənin vəslindi dərmanım.

Kim eşqin dərdinə yansa, o nalə eyləyər hər dəm,
Mən öylə gizli yannam ki, nə nalmə var, nə əfqanım.

O mişkin zülfərin şövqü, o aytək çöhrənin mehri
Gecəylə gündüzü almış əlimdən, mahitabanım.

O yarın zülfü ruyindən sən ümid gözləmə, Vazeh,
Tutarsan Çini-Maçını, əlində vardır imkanın.

* * *

Xoş olsun ol könül, eşqə məkandır,
Var olsun ol fikir, eşqə həyandır.

Susuz çeşməyə bənzər ol ürək kim,
Nə eşqin dərdini, nə qəm duyandır.

Bax, öyrən gör necə pərvanə, bülbül
Olublar eşq şeydasi, zamandır.

Məhəbbət əhlina bu kafidir kim,
Öz eşqiylə o rüsvayı-cahandır.

Məhəbbət mürçi cövlən etsə harda,
O eşq ovlar, xəbərdar ol, amandır.

İki dünyani verrəm sən baxanda,
Mənə eşqin bu sövdəsi əyandır.

Necə, Vazeh, əsiri olmayım mən
Bu eşqin qarşısında Qaf yalandır.

* * *

Bu xəstə qəlbimə ruhi-rəvəndi,
Məni şad eylədi, o verdi namə,
Nə namə, ətirdə misli-şəmamə.

Dolunca dağyu-səhra mişk ilə mən –
Dedim ahu göbəyi gəldi Çindən.

Başımdan əqlimi aldı bir anda,
Dəyişdi halımı bu xəstə canda.

Açarkən naməni getdi kədər-qəm,
Kəramət qapısı açıldı ol dəm.

Bu namə dilrubə, o yordan idi,
O munis sevgilim dildardan idi

Gah öpdüm, gah da qəlbim üstə qoydum,
Mənə sevinc gətirmişiydi, duydum.

Fəqət birdən halım oldu pərişan,
O xəttə baxmağım deyildi asan.

Təəccüb eyləyirdim iqbalmadan,
Mənə namə gəlib müşinxalımdan.

Baxanda naməyə halım duruldu,
Ürək də namənin ətriylə doldu
İlahi, bu necə xoş saat idi?
Bu ki, bir əvəzsiz səadət idi.

Məgər bu dövrənin rəyi dolandı,
Yatan bəxtim məgər, birdən oyandı?

Nə oldu kövrü çərx, ol zülmə-dövran?
O zülmündən məgər oldu peşiman?

Oxudum naməsin gülüzlü yarın,
İşindən hali oldum ol nigarın.

O namə çox şəfəqqatlı yazılmış,
Necə lütfü məhəbbətlə yazılmış!

Yazib: «Ey hicranın bəndində dustaq,
Hicranə səbrlə dözərlər ancaq,

Qoy, üzün dönməsin kövrü-fəraqdan,
Hicrimdə əl üzmə sən iştayaqqan.

Hələ əskilməmiş mehrin yanında,
Sevdan başımdadır, zövqün canımda.

Səni unutmaram, fikrimi almış:
Nə vaxt ollam o yarımla həmağuş.

Bütün eşq əhlinə bu bir məramdır,
Naümidlik məşuqlara haramdır...»

Gəl, ey saqi, gətir bir cami-gülgün,
Ürəkdə pas tutan dərdimi silsin.

Şükür olsun ki, bəxtim də yar oldu,
Nə xoş əyyam, nə xoş ruzigar oldu!

Gəl, ey Vazeh, məcazi-eşqdən sən
Həqiqət tap, onunla yüksələrsən.

* * *

Bizə həmsöhbət olan özgə kitab almaz ələ,
Sən də zahidliyin o dəftərini tulla selə.

Mən yarın xəstəsiyəm, eşqdən özgə demə söz,
Məni dildarının eşqi beləcə saldı çölə.

O zamandan ki, mənim qəlbimə yol tapdı o yar,
Unuda bilməyirəm mən onu bir an da belə.

Bu fələk kim sənə ulduzla bəzənmiş görünür,
Bəlkə, aşiqdir o da, sırrını faş etməz hələ?

İndi gül faslıdi, çöllərdə tamaşa dəmidir,
Çıx çəmən seyrinə, el məclisi qur, şadlıq elə.

Yardan versə xəbər, Vazehə o badi-səhər,
Qəbirdə olsa əğər, bil ki, gələr bir də dilə.

* * *

Sənin ol sərv boyun, bil, nə zaman yada düşər,
Gözümün yaşı axar, qəlb evi fəryada düşər.

Yarımın gül üzünə baxmağı mən eyləmə, şeyx,
Bixəbərsən, bu savab eşqdə ustada düşər.

Ay ilə gün kimiyyik, yar görünən anda mənim,
Sanasan ki vücudum tufana, ya oda düşər.

Məntək eşqin qulunun daməninə çatmaz əli,
Kəmərin fikri nə vaxt bu dili-naşada düşər.

Vazehin şeiri bilirsən niyə şirində, gülüm?
O şəkər ləblərinin şövqü ilə dada düşər.

FARSCA QƏZƏLLƏR*

* * *

Hər zəman kan qədd-o bala ze nəzər miqozərəd.
Vəh, çeha bər del-o bər dideye-tər miqozərəd!

Mənəm, ey şeyx, ze nəzzare məkon, kəz roxe dust
To çə dani ke, çə bər əhle bəsər miqozərəd!

Ey ke, bər mən qozəri, məhv koni əz xişəm,
Həm ço xorşid ke, bər dovre qəmər miqozərəd!
To ke, çəndin bekeşi damən əz oftadeye-eşq,

Dəste kutahe mənət, key, bekəmər miqozərəd?
Qofteye Vazeh əz an ru həme şirin aməd,
Bezəbanəş soxən əz ləl-o şəkər miqozərd.

(Sətri tərcüməsi)

O qədd-qamət xəyalimdən keçərkən,
Ah, könlümdən və yaşılı gözlərimdən nələr keçər!

Ey şeyx, yarın üzünə baxmağı mənə qadağan etmə,
Bəsirət əhlinin¹ nəzərindən nələr keçdiyini sən nə bilirsən?

Günəş ayın yanından ötərkən onu yox etdiyi kimi,
Sən də mənim yanından ötüb keçərkən, varlığımı məhv edirsən.

Bunca ki, sən ətəklərini yixilmiş aşiqindən çəkib uzaqlaşırsan,
Mənim qısa əllərim sənin kəmərindən bəs necə tuta biləcək?!

Vazehin şeiri ona görə bu qədər şirin oldu ki,
O sənin ləlü şəkərindən² söhbət açdı.

* Sətri tərcümələr F.Sadiqzadonindir

¹ Bəsirət əhli – hər şeyə nüfuz etməyi bacaran adam

² Ləlü şəkər – al dodaq və şirin söz mənasında işlədilmişdir

* * *

Ey ke, həmhöcreye mai, vərəqe zohd beşuy,
Vey ke, sabetqədəmi, ğeyre rəhe eşq məpuy.

Əz məne ğəməzəde coz eşqe roxe yar məpors,
Ba məne delşode coz sohbətə deldar məquy.

Ta əz an dəm ke, hərime dele mən xəlvətə ust,
Faş binəm roxe u, gər negərəm bər həmə suy.

Çərx sərgoşte nə anəst monəqqəş benecum,
Bəlkə əndər tələbəş mandə fru ğərqə be xun.

Ruze qolqəşt, bahar əst-o, təmaşa-vo tərəb,
Xiz, ta xeymə bezən ba mej-o ney bər ləbe cuy.

Vazeh əz xak sər arəd be nəsimə dəre dust
Koştəye-eşq bəle, zende təvan gəşt be buy!

(Sətri tərcüməsi)

Sən ey bizimlə həmnişin olan, zahidlik dəftərini suya at,
Sən ey sabitqədəm dost, eşq yolundan qeyri bir yol tutma!

Bu qəmlı aşiqdən yar məhəbbətindən qeyri bir şey soruşma,
Bu zavallı aşiqla, dildar söhbətindən qeyri bir şey danışma!

O zamandan ki, mənim könül otağım onun xəlvətgahı olmuş,
Hər tərəfə baxıram, ancaq onun şəklini görürəm.

Bu sərgərdan fələk ulduzlarla bəzənmiş kimi görünməsin.
Bəlkə, o da bir aşiqdir, yar həsrətilə qan-yaş tökür!

Gül çığı, bahar vaxtı, tamaşa və şadlıq zamanıdır.
Qalx, çay kənarında mey möclisi qur, ney çal!

Vazeh yar qapısından gələn nəsimi duyunca
torpaqdan baş qaldırar
Bəli, eşq ilə həlak olan məşuq ətrilə həyat tapar.

* * *

Şahede xərgəhneşin zolf ze rox kərd baz,
Nure həqiqət pədid əz zolemate məcaz.

Dide bedidare dust, dəst dər ağuşe yar,
Eşq əz an su niyaz, hosn əz an suy naz.

Sədre hərime qəbul dər xore hər xam nist
Pəs benişin, şəmvar sər bekəş əz suz-o saz

Torbətə Məhmud ra ruze cəza in nedast:
«Hacətə ferdos nist koşteye tiğe Əyaz»

Vazehe avare ra bange cərəs, – sovte zağ,
Paye tələb dər bemand, menzele məqsəd deraz.

(Sətri tərcüməsi)

Çadırda oturan gözəl saçlarını üzündən yiğdi,
Məcaz zülmətindən həqiqət nuru parladı.

Göz dost gözündə, əl yar qoynunda qərar tutdu.
Eşq bir tərəfdən, hüsн o biri tərəfdən nazü-niyaza başladılar.

Onun qəbul otağına yol tapmaq hər xam adamın işi deyil,
İndi ki, belədir, otur, şam kimi alış, yan və döz.

Mahmud türbətindən cəza günü bu nida qopar:
«Əyaz qılıncı ilə ölmüşə cənnət nə lazım?»*

İstək kəhəri yarı yolda, məqsəd mənzili uzaqlarda qaldı.
İndi qarğı sədaları avarə
Vazeh üçün cərəs sədaları¹ yerini tutubdur.

* * *

Ta key del on delaram zin del rəmide darəd,
Vəz dustane bidel, del arəmidə darəd?

(Sətri tərcüməsi)

Nə vaxta qədər o gözəl könlünü məndən ürkmüş saxlayacaq,
Nə vaxta qədər o, sevən aşiqinə laqeyd qalacaq?!

¹Karvan zənglərinin səsi

RÜBAİLƏR

Gər mərdi ze ma zəni darəd dust,
 Yarist neku-bo eybəş nə nekust.
 Əmma, ze çə ruy çon zəni mərdi xast,
 Dər çeşme cahan pəlid-o bəd siyreyi ust.

(Sətri tərcüməsi)

Bizlərdən bir kişi bir qadını sevsə,
 O, gözəl bir dost sayılar və ona nöqsan tutmaq

yaxşı görünməz

Bəs nə üçün qadın bir kişini sevsə,
 Dünyanın gözüne xar və pozğun görünər?!

* * *

Can-o təne mən fədaye yek buseye yar,
 Amal-o xəyale mən, bər u bad nesar.
 Aşeq mənəm-o be eşqe u dər əqm-o dərd,
 Şeyda mənəm-o be hecre u zar-o nezar.

Ləb bər ləbe yar bordənəş, vəh, çə xoş əst!
 Cam əz peye cam xordənəş, vəh, çə xoş əst!
 Ziba sənəmi, poste ləbi, şirin quy,
 Əndər bəre xod foşordənəş, vəh, çə xoş əst!

(Sətri tərcüməsi)

Mənim canım və qəlbim yarın bir busəsinə fəda,
 Mənim arzu və amalım ona fəda olsun.
 Mən aşiqəm, onun eşqilə qəmə, dərdə düşmüşəm
 Mən şeyda bülbüləm, onun hicrili belə ağlar olmuşam.

Yarla dodaq-dodağa durmaq, ah nə xoşdur!
 Onunla qədəh ardınca qədəh doldurmaq, ah, nə xoşdur!
 Püstə dodaqlı, şirin sözlü, gözəl bir sənəmi
 Alıb ağuşa sıxmaq, ah, nə xoşdur!

HƏSB-HAL

*Məhe nosəfərəm!
Rəfti ze nəzər, dide ze del əşk rəvan kərd,
Rəsmist peye nosəfəran ab feşan kərd.*

Vəlleyli izə yəğşa! Həlake aşeq şəbe fəraq əst, Vənnəhari izə təcəlla! Sərmayeye omr ruze vesal.

*Hicran gecəsin möhnətini gər görə kafir.
Şəkk yoxdu ki, inkar eləməz ruzi-qiyamət.
Gər zahidi-xüdbin bilə zövqini vüsəlin,
Cənnət tələbindən nə bulur ğeyrinidamət!*

Vedaye dustan rəsmist qədim və ətvare yaran xolqist kərim, pəs əz çə cəhət an mobəddəl be laf şod və in motəğəyyər be xelaf.

*Ey şohreye şəhr, əz çə şodi şəhr-beşəhri?
Kəl bədri izə sırtə fəsirtə kəhilalı.
Dur əz to əgər dide çenin xune cegər rixt
Ma tünzürü qəd vəchəkə illa bexeyali.*

Kodam xake rah betəqbile gərde ləl səməndət sər be çərxə bərinəst və kodamin sərmənzel ze nəsimə torreyə meşginət rəşge səhrayə Çin.

*Dər xaneye zin celvekonan, ardəbəcuyan,
Hər ca ke, bedin şəkl-o şəmayel bexorami,
Əz rəşg şəvəd çərxə bərin həlqebəquşat.
Vəz eç nəhəd rəh be cəbin dagı göləmi.*

Bu məsəl qələtdir ki, deyərlər gözdən gedən könüldən gedər. Madam ki, gözdəydi, gözdə idin. İndi ki, gözdən getdin, könuldəsən.

*Göz ağlar kim, səni görməz, könül xüd səndən ayrılmaz,
Məgər cismi-lətifin nazəninim, sərbəsər candır?*

Hər ca ke, eşraqate qəlbist, çə doa, çə salam vəanca ke bəride məhəbbətəst çə qased, çə pəyam?

*Sədəre hərəmə vəsle to ra rahe səba ku?
Yaraye qozəştən nəkonəd peyke xəyaləm.*

Tərkibi-vücdudum iqtiyazi-vüsəli-mehrirlədir və ədəm imkannım qibleyi-fəraqı-qəhrinlə.

*Məni eşqin oduna yandırdın,
Çünki gördün yanırıam, yan durdurun.*

Baz ay, baz ay, ke, bi to dide ra nur nist və del ra sürur ney.

*Nə çareye xənde, nə məcale qoştar,
Nə zəhreye neşəst, nə yaraye rəştar,
Nə qodratə səbr, nə qovvətə ah,
Can dər kəf-o çəşm bər rah.*

Baz ay, baz ay, xorşide tələtət benəma, Pərde əz cəmal beqoşa, məcləse hərifan biyara. Çə caye qətən əydihin?

*Dəst əz toronc əcəb nist nəşenaxtən boridən,
Dər tare hər kəməndət səd sərboride dari!*

HƏSB-HAL*(Tərcüməsi)*

*Yeni səfərə çıxan ayım!¹
 Sən mənim nəzərlərimdən uzaqlaşarkən,
 gözlərim bağrımdan yaşı axıtdı.
 Bu bir rəsmidir, qaydadır səfərə
 çıxınların dalınca su səpərlər.*

Ah, o zaman ki, gecə zülmət çökür! Aşiqin həlakı bu ayrılıq
 gecəsindədir. Ah, o zaman ki, gündüz cilvələnir!* Ömür səadəti
 bu vüsal gündüzündədir.

*Hicran gecəsin möhnətini gər görə kafir;
 Şəkk yoxdu ki, inkar eləməz ruzi-qiyamət
 Gər zahidi xudbin bilə zövqini vüsalın.
 Cənnət tələbindən nə bulur qeyri-indamət?*

Dostların ayrılıq zamanı bir-birilə vidalaşması bir rəsmidir.
 Qədim, məşuq ətvari bir adətdir kərim.² Bəs nə üçün o laf³ oldu,
 bu xilaf?

*Ey şəhərin məşhur gözəli, nə üçün şəhərdən şəhərə üz tutduñ.
 O bədirlənmiş ay kimi dolanıb (uzaqlaşıb) hilalə döndün?
 Səndən uzağa düşəndən bəri göz beləcə ciyər qanı axıdır.
 Sənin üzünü, doğrudan da, xəyaldan başqa qeyri yerdə
 görmək olmazmış!*

Hansı yoluñ torpağı sənin al kəhərinin ayaq tozu sayəsində
 uca fələyə qalxmışdır, hansı yol ayrıca müşk qoxuyan tellərinin
 ətri üçün Çin səhrası paxıllıq etməyə başlamışdır?

¹ Mirzə Şəfi Tiflisdə olarkən bir qızı sevirmiş, lakin qızı başqasına verirlər.
 Bu həsb-hal da həmin münasibətlə yazılmışdır.

² Boyonılmış

³ Yalan

*Sən yəhər üstündə bu cilvələnən gözəlliyin,
 bu vüqarınla,
 Bu şəklü şəmayillə haraya ayaq qoysan,
 Uca fələk həsəndindən sənin qulağı sırgalı qulamın olar,
 Yer isə itaətindən öz alnına nökərçilik damğası vurur.*

Bu məsəl qələtdir ki, deyərlər gözdən gedən könüldən gedər.
 Madam ki, gözdəydiñ, gözdə idin. İndi ki, gözdən getdin, kö-
 nüldəsən.

*Göz ağlar kim, səni görməz, könül xüd səndən ayrılmaz,
 Məgər cismi-lətifin nazəninim, sərbəsər candır?*

Orda ki, könül aydınlığı var, nə dua, nə salam, Orda ki,
 məhəbbət peyki var, nə qasid, nə pəyam!

*Sənin vəsl otağına səba necə yol tapa bilər ki,
 Oraya keçmək üçün mənim xəyal qasidim belə, acizdir!*

Tərkibi-vücedum iqtizayı-vüsali-mehriniñlədir və ədəm imka-
 nim qibleyi-fəraqı-qəhrinlə.²

*Məni eşqin oduna yandırdın,
 Çünkü gördün yanırıam, yan durdurun.*

Qayıt, qayıt ki, sənsiz nə gözdə nur, nə könüldə sürür³ var.

*Nə gülməyə bir həvəsim, nə söhbətə meylim
 Nə oturmağa qərarım, nə getməyə taqətim qalmış.
 Nə səbr etmək qüdrətim, nə ah çəkmək qüvvətim var
 Canım dodağında, gözüm yollardadır.*


¹ Məktub

² Mənim həyatım sənin vüsalına çatmağından, məhvimsə, sənin acıqlanıñ,
 ayrıılmağından asılıdır

³ Şadlıq

Qayıt, qayıt öz günəş camalını göstər, üzündəki pərdəni at,
aşıqlar məclisini zinətləndir. Nə əlini kəsmək yeridir?*

*Ollə türüncü bir-birindən seçməyib,
kəsmək təəccübü bir şey deyil,
Sənin kəməndinin hər bir telində yüz
başıkəsilmış qərar tutmuşdur*.*



Almancadan tarçümələr

MƏHƏBBƏT TƏRANƏLƏRİ

Bu kiçik məhəbbət təranələrim,
Yaranmış ətrindən tər nanələrin.
Əks-sədəsidi bu səslər, ey dost.
Eşqin, səadətin və nalələrin...

* * *

Ağlımla qəlbimin özgə yolu var,
Hər biri bir yolda puç edər məni.
Birisi sevdadan uzaqlaşdırır,
O biri sevdaya tuş edər məni.

Ağlım gecə-gündüz yaxıq qəlbimi
Daima danlayar, daima söyər.
Qəlbimsə sevdaya bir həris kimi,
Daima istəyər, daima sevər.

* * *

Şərab məclisində, gül məclisində,
Dodaq məclisində, dil məclisində
Verərkən hurilər şirin busəni,
Şeytanın lənəti qorxutmur məni.

* * *

Günəş işığını yayıb hər yana,
Min rənglə nur səpir mavi ümməna.
Onun şölsindən bərq vuran sular,
Az qalır alışa, az qalır yana.

Sənə oxuduğum təranələrin,
Sonsuz ümmanında günəşsən, pərim!
Odur ki, bərq vurub yanır, parlayır,
Çöhrənin şövqündən bu nəgmələrim.

* * *

Yenə gəldi qızıl gülün dövrəni,
İşiq saçılıb dörd bir tərəf vurdubərəq.
Cilvelənib yer üzünün hər yani,
Dodaqların busəsinə oldu qərq.

Gül bülbülbə, bülbülbə gülə etdi naz
Ürəklərdən uçub getdi kədər, qəm.
Qocalar da budur, – deyib – gəldi yaz!
Gülün, meyin məclisinə oldu cəm.

* * *

Qovuşan zamanda könül könülə,
Nəfəslər nəfəsə, çiçəklər gülə,
Dodaqlar edərkən abi-həyat nuş,
Ağıl sərəxoş olur, başdan çıxır huş.
Ötərgi hislərə amma, vermə haqq,
Hər adı cismani nəşədən uzaq!
Bizim sevdamızın ülvı qüvvəsi,
Nəcib arzuların səsidi, səsi!

* * *

Sənin dodağından busə almasam,
İllərlə yanında mehman qalmasam,
Bu fani dünyaya nə etsəm yenə,
O qismət eyləməz səadət mənə.

Baxışın qəlbimə işiq, nur cilər,
Onunla dünyani ağıl dərk edər.
Ən nəcib hislərin açarıdır o,
Ömrümün-günümüzün baharıdır o!

Şirin arzularım göylərdən dərin,
Mənim sarbanımdır şux nəzərlərin.

* * *

Küləklər işlədir dəyirmanları,
Maşını tərpədir suyun buxarı.
Döyüşə sövq edir bu qəlbimizi,
Coşan hissimizin sərt tufanları.

Lakin min küləkdən, tufandan, sudan
Bütün qüvvələrin hamsından inan,
Bir güclü qüvvə var, bir güclü nəsim, –
Sənin məlahətli, incə nəfəsin!

ZÜLEYXA

Göy üzünü bəzayirsə al günəş necə,
Qəlb evimi bəzayirsən sən də, eləcə.
Yetişmişəm sayəndə mən bu səadətə,
Könlüm bil ki, düçər olar sənsiz zülmətə.

Bəllidir ki, yerə zülmət düşəndə birdən
O, gizlədər hər nə varsa gözdən, nəzərdən.
Amma günəş nur saçanda göylərdən bizə.
Yerin bütün gözəlliyi görünər gözə.

* * *

Cənnət qapıları günün birində,
Mömin bəndələrə açılan zaman.
Günahlı, günahsız... hamı yerində
Gözləyər qəlbində şübhəylə, güman.

Bütün günahkarlar içində tək mən,
Dayanıb duraram qara-qorxusuz.
Cənnət qapısını bu dünyada sən
Açmışan üzümə ey nazəndə qız!

* * *

Göydə dövrə vuran ulduzlara bax.
Yenə nur saçırlar bizlərdən uzaq.
Başımız üstündə o qızıl çətir,
Bizim arzumuzdan toxunmuş nədir?!

Durub bir-birindən uzaqda yanar,
Gah batar, gah da ki, saygısar onlar.
Qəmli dursalar da səmada titrək,
Onlar da birləşər bir vaxt bizimtək..

* * *

Sevinib dolandıq biz aşınatək,
Yeni bir eşq ilə döyündü ürək.
Səninlə dost oldum, ey gözəl xılqət
Verdi məhəbbətin mənə mərifət.
İndi dərk edirəm başqa cür, qəti
Eşqi, səadəti və məhəbbəti.
Səni istər ikən gətirmək ələ,
Mən özüm olmuşam qarşında kölə...

* * *

Munis gəncliyinin əzəmətiylə,
Sən mənim qarşında saçanda şölə,
Sanasan önumdə açıldı göylər.
Mat-məbhut qaldım mən yox oldu kədər.
Misilsiz nemətdir seyr etmək səni,
Baxdım, məftun etdi camalın məni.
Uçdun, qanadlanıb üstümə birbaş,
Sanki olmuş idik nə vaxtdı sirdəş.

* * *

Cəhalət içində olmuşdum sərsəm.
Qocalıb getmişdim ürəyimdə qəm.
Gümrah cavan etdi yenidən məni,
Bir ney, bir məhəbbət, bir də ki, nəğməm

Mey iç, Mirzə Şəfi, dayanma gal boş.
Ol meylə, sevdayla nəğməylə sərəxos.
Yalnız nəşə çağrı coşar nəğmələr,
Odur ki, ey nəğməm, nəşələnib coş.

* * *

İstədim ki, bir dəmət düzəldim
 ey mələk sənə,
 Əfsus ki, tapmadım mən, nə gül,
 nə bir çiçək sənə
 Dörd yanım indi gül-ciçək,
 dörd yanım indi yasəmən,
 Əlim irişiməz¹ əlinə, artıq yoxsan
 yanımda sən...

* * *

Qoy o vaxta kimi ömür uzansın,
 Dövranın qanadı düşsün, dayansın.
 Şirin bir həsrətin, xoş xatırənin
 Qiyməti böyükdür, mənası dərin.
 İnan, çatmasa da əlim əlinə,
 Sənin yanındadır xəyalım yenə.

* * *

Biz də qucaqlaşıb, biz də yanarıq,
 Çıxar yadımızdan dərdimiz artıq.
 Qəlbimiz qızınib hərarət ilə,
 İsidər dünyani məhəbbət ilə.
 Yerlə göy ayılıb qovuşar yenə,
 Busələr verərək biri-birinə.
 Onlar da yetərlər arzuya, kama,
 Onda mən yer ollam, sən isə səma.

* * *

Nüfuz eyləyərdik yerin tərkiniə,
 Uçardıq göylərə, ulduza, günə.
 Yuxlamış sirləri salardıq oyaq,
 Şirin nəğmələrə asardıq qulaq.
 Bütün yer üzünüñ gözəllikləri,
 İlhiq yay havası, çəmən gülləri,
 Göydə ulduzlar da, güləndə üzə
 Deyərdik hamısı verilmiş biziə.

* * *

Fələyin çərxini saxlamaq olmaz,
 Böyük sevincin də ömrü olar az.
 Gəldim, məsud olam, yanına sənin
 Döndüm, nəqs oldu ki, qəlbimə əksin –
 Səadət yolunu göstərsin mənə,
 Bir də çatmaq üçün əlin əlimə.

¹ Çatmaz

KÖHNƏ MƏHƏBBƏT

Vaxt var idi güclü, cavan qolumla,
Səni bərk-bərk qucaqlayıb öpərdim.
Gənclik getdi...
Köhnə eşqin oduyla,
Vurur qəlbim indiyədək... nə dərdim!
Mənim həyat üzüyümün qasısan,
O üzüyün bəzəyi sən, daşı sən.
İnan, bütün nəğmələrim sənindir,
Ürəyə bax... neyləyirsən yaşı sən.

İBN YƏMİN*

Bir gün İbn Yəmin dedi ki, söylə
Ey atəş böcəyi, nədir bu şolə?
Gündüz olan kimi sönürsən müdam,
Alişib yanırsan düşəndə axşam.
Böcək dilləndi ki: – Ey İbn Yəmin!
Gündüz də nur saçış yanırıam həmin.
Fəqət, günəş göydə parlayan zaman,
Görünməz nurumdan mənim bir nişan,

* * *

Bir gün qoca molla dayanaraq lal,
Coşmuş arvadına asirdı qulaq.
Cirnadıb arvadı daha da bu hal,
Onun sinəsinə çəkirdi min dağ.
Durub bu minvalla bir xeyli zaman,
Bir söz söyləmədən öz arvadına.
Molla tez güzgüyü qapıb divardan,
Qorxunc sıfətini göstərdi ona.
Qorxdu öz-özündən güzgündə arvad,
Bir anlıq duruxdu, xəyalə daldı.
Daha qoparmayıb o bir də fəryad,
Ağrı açıq halda yerində qaldı.
Sonra da üzünü o tutub yana,
Qapiya üz qoydu sakitcə, dinməz.
Özü də özündən gələrək cana,
Qapıdan çıxaraq oldu görünməz.
Sənin də, ey Şəfi, bu nəğmələrin,
Əks edir hüsнunu axmaq kəslərin.
Dünyada eybinə kor olmayanlar,
Görüb bu güzgündə özünü anlar.

* * *

İtir ömrün bir zərrəsi hər bir nəfəslə,
Ötüb gedən geri dönməz, ha onu səslə.
Gərək ola əvvəlindən nəcib məqsədin,
Qarşındaki amalını edəsən yəqin.
Bu dünyaya gəlmək deyil sənin günahın,
Boş keçibsə ömrün, ərşə çıxacaq ahın.

* * *

Kobud əllər toxunmasın gözəlliyyə, olmaz gərək,
Əsil almaz qası mütləq cılalansın gərək.

* * *

Əgər mənsəb pilləsiylə qalxmaq istəsən,
Gərək mütləq iki şeyə əməl edəsən:
Dinmək lazımlı gələn yerdə, susasan gərək,
Lazım gələn yerdə, dillənəsən bərk.

* * *

Beşikdən ta qəbrə qədər yol var ki, şəksiz
Əldə əsa, ya əsasız keçməliyik biz,
Arasında bunun yalnız fərq var ki, bircə
Kim həyatda həmin yolu keçəcək necə!

* * *

Cansız bir baş qan qaraldıb korlayar meyli,
Başsız canın çox az olar insana xeyri.
Lakin canla baş bir yerdə olarsa əgər,
Ömür daim rahatlıqla, rifahla keçər.

* * *

Yer üzündə o adama olsun ki, əhsən
Deyə bilir bu dünyaya vida edərkən:
«Bir günahım yoxdur, ancaq, çox olmuş ahım,
Bundan sonra yaxşı olsun təki, ilahim!»

* * *

Gülüstəndən əsib gələn ətirli külək,
Əziz dostum, söylə sənə vermirmi ürək?
Niyə ondan bir xoş xəbər eşidəndə sən,
Özgəsinin sevincinə sevinməyəsən?
Bataqlığın üfunətli, pis havasından
Axı dostum, kənar gəzib daim qacırısan.
Onda vurma bədxahlığın gölünen gəl, baş
Qeybat dolu məclislərdən qaçıb, uzaqlaş,

* * *

Tale bir töhfəni edərsə halal,
Onu əldə şərab, gülər üzlə al.
Özün bacarmasan gər bunu, heç vaxt
Səni padşah da, edəmməz xoşbəxt.

* * *

Şeir deyən bir kimsənin sərrafdırısa əgər gözü,
Tapar əsl fikir üçün lazımlı olan əsl sözü.
Əsl şair olan kimsə, söz özündə qalmaz naçar,
Əsl evin qapısına tapıb salar əsl açar.

* * *

Qulağı oxşayan boş hecalardan,
 Min cürə uydurma macəralardan,
 Cənnət, cəhənnəmdən, dənizdən, çaydan,
 Güldən və bülbüldən, günəşdən, aydan,
 Hicrandan, vüsaldan, qəməndən, kədərdən
 Min dəfə ceynənmış qafiyələrdən,
 Şeir quraşdırıb mızıldayanlar!
 Sizə şair kimi min nifrətim var!
 Çünkü tutduğunuz bu yol asandır,
 Təkcə axmaqlarçın «ürəkaçandır».
 Şeiriniz ürəyi gətirməz cuşa,
 Qanan kəslər üçün bəladır başa!

* * *

Nəğməsindən məscid havası gələn şairlərin,
 Başları boşdur yəqin, ağılları deyil dərin.

SƏRV AĞACI

Azadlıq rəmzidir şüx sərv ağacı,
 Əyilib budağı toxunmaz yerə.
 Ardınca cəzb edib o, nəzərləri
 Daima ucalar nurlu göylərə.

Fırtınamı qopdu, küləkmi əsdi,
 Yarpağı, əyilməz qəddi.
 Bilməz bu dünyada riyakarlığı,
 Ülvidir, nəcibdir onun varlığı.

Qarışq həyatın qəmindiən uzaq,
 Sakit məzarlıqdan göylərə qalxar.
 Sərin kölgəsinə kim gəlsə qonaq
 Dalınca göylərə boylanar, baxar.

Bir yaşıl qüllədir – ümid qülləsi,
 Ucalıb təpəsi ərşə dayanar.
 Altında gəmirər qurdalar məzari,
 Üstündə ulduzlar sayrışib yanar.

* * *

Tulla gəl çadranı... görünsün üzün
 Gül də gizlədərmi de bağda özün?!
 Səni qadir Allah, ey incə çiçək,
 Yaratmış dünyaya verməkçün bəzək.
 De, bunca lətafət, bunca məlahət,
 Solsun dar qəfəsdə neyçün, nəhayət
 Tulla gəl çadranı... bilsin ki, dünya
 Yoxdur yer üzündə sənintək afət.
 Qoy sənin nəzərin hər yana baxsın,
 Baxışın qəlbləri yandırıb yaxsın.

Pəmbə dodaqların təbəssümləri
 Ətrafa nur yaysın, açsın səhəri.
 Sənə, çadra kimi ey incə malək,
 Tək gecə zülməti olsun bürünçək.
 Tulla gəl çadranı... hüsnüntək hüsnü
 İstanbul soltani görməmiş belə!
 Uzun sıx kirpiklər arasındaki,
 O aydın gözlərin – nurlu piyalə.
 Açıq qara gözünü, çadranı tulla!
 Həyatda cəsur ol, yaşa qürurla.

* * *

Bir Mirzə üz tutub soruşdu məndən:
 «Bizim şah haqqında nə fikirdəsən?
 Söylə genişdirmi ondakı ürək,
 Sazdırımı ağılı da, qulaqlarıtək?»
 «O da bir adamdır qalanlar kimi,
 – Əba, əmmaməsi olanlar kimi.
 Xalqın cahil, qorxaq, kor olduğunu
 Bilib cəhalətdə saxlayar onu».

ŞAH Abbas

Şah Abbasın bir vaxt zülmü yetmirdi sona,
 Kim gəlirdi tullayırdı bir-bir zindana.
 Məsləhətə qulaq asmaz, fikri qan idi,
 Tanrısından üzü dönmüş hökmənən idi.
 Siğmayırkı yerə-göyə şahlıq vüqarı,
 Vəhşi kimi parçalardı qulluqçuları.
 O müstəbid hökm eləyib yerin üzünə,
 Allah kimi baxırdı o, özü-özünə.
 Düşüb müdrük adamlardan tamam uzağa,
 Çevirirdi qulağını yalnız yaltağa.
 Baxsa kəskin bir nəzərlə o, bir insana
 Bil ki, onun ömrü o gün yetərdi sona.
 Şahdan xeyli zülm çəkmiş müğənni Səlim,
 Dedi bir gün yuxariya qaldırıb əlin:
 «Ay camaat, dözürsünüz neyçin bu qədər,
 Şah axmaqdır, siz özünüz ondan beşbetər!
 Hədə-qorxu bəsdir daha! Bir nəfər murdar,
 Bu qədərin əl-qolunu necə bağlayar?!»
 «Şah güclüdür! Biz neynəyək özün de barı»
 «Ələ salın, sınbıq getsin tamam vüqarı,
 Siz dəyişin, qorxub sizdən o da dəyişər,
 Yoxsa ona heç bir tədbir eyləməz əsər».«Dünyagörmüş müğənninin haqlı sözləri,
 Açıdı sanki birdən-birə bağlı gözləri.
 Səhəri gün şah yenə də təkəbbür ilə,
 Tərk eləyib sarayını çıxarkən çölə
 Baxıb ona qəhqəhəylə güldü camaat,
 Şah bu işə heyrət etdi, donub qaldı mat,
 Hiddətindən alnı oldu tamam qapqara,
 Baxdı odlu gözləriylə o, adamlara.

Xalqa onun kar etmədi qəzəbi bir an,
 Güldü hərə bir tərəfdən daha ucadan.
 Dörd tərəfdən qəhqəh çökən rəiyət ilə,
 Piçıldışib gülüşürdü məiyyət belə.
 Şah özü də birdən-birə qalib çarəsiz,
 Güldü bütün camaatla göstərib xoş üz.
 (Düz deyiblər, gülmək aşar donuq məzaci)
 Həmin gündən şah dəyişdi, xalq qaldı razı.
 Camaatin şikayəti azaldı, kəsdi,
 Şahın adı dildən-dilə dolaşdı gəzdi.

* * *

Tulla, Mirzə Şəfi, boş niyyətini,
 Əl çək sərsəmlikdən, sərvaxt ol, sərvaxt!
 Sən öz hünərini, fərasətini
 Ağilli bir işə sərf eylə hər vaxt.

Bax gör, Mirzə Hacı Ağası* birdən
 İranda nə böyük bir cənab olub!
 Əvvəl seçilməzdzi heç birimizdən,
 İndisə sinəsi nişanla dolub!

Sərf eylə qüvvəni dövlətə sən gəl,
 Xeyir verməmisən ona heç zaman.
 Axi mən neyləyim: vəzir, vəkillər
 Əksərən olurlar ən böyük nadan.

ŞAH MANİFEST YAZDI ƏLİYLƏ BİR GÜN

Şah manifest yazdı əliylə bir gün,
 Külli İran xalqı mat qaldı bütün.
 «Necə müdrikanə gözəl kəlamlar!»
 Bir-bir sevindilər bütün adamlar.
 Hamı bayram etdi: «Dünyada təksən
 Ey böyük şahımız sənə min əhsən!»
 Baxdı Mirzə Şəfi bir xeyli müddət,
 Bu səslər qəlbində doğurdu heyrat:
 «İran camaati İranda, aman
 Gör necə baxır ki, şah ilə xana;
 Onlar bir ağilli iş görən zaman,
 Tamam heyran qalib sevinir buna».

* * *

Bir gün gedirdim mən bir dalda yolla,
 Nəqafıl qarşıma çıxdı bir molla.
 Ay Mirzə, xeyr ola, nə olmuş yəni,
 Heç görmək olmayır məsciddə səni?
 Çünkü əziz dostum, qaralır qanım,
 Səni görən kimi azır imanım

* * *

Nə qədər olsa da qəm, qüssə, kədər,
 Dünyada dərd varmı yoxsulluq qədər?
 Yazıq insanları bu dərdli tilsim
 Qoymur nə yaşasın, nə də ki, ölsün.
 Məhv edib insanın diləklərini,
 Tökdürür ömrünün çıçıklarını.
 Ən möhkəm adamın girib qəsdinə,

Qırır qürurunu, dəyib şəstinə.
 Aqılı axmaqdan eyləyir aslı,
 Saxlayır qəlbini hüzünlü, yaslı,
 Acı fəlakətlər törədir hər an,
 (Axı yaşamağa yaranmış insan!)
 Yoxsulluq şairə bir boş məzardır,
 Sərvət də, minkən də alçaqlardadır.
 Onların önündə əyilən bir baş
 Gərək ayaqlarda əzilsin birbaş.
 Ruhdan düşməməli, dərd, qəm nədir ki,
 Bircə partlamasıñ qəlbimiz təki!
 Zülmün bu dünyada hikməti yoxdur,
 Hikmətin zülməsə davamı çoxdur.
 Dərdü-qəm əlində nə yan, nə inlə
 Qovla sən onları nəğmələrinlə...

HİKMƏTLİ SÖZLƏR, ZƏMANƏDƏN ŞİKAYƏT VƏ ETİRƏZLƏR

Qəlbimin, ruhumun qanadıyla mən,
 Cıxdım aydınlığa zülmət gecədən.
 Gördüm şeiriyyətdə həqiqətimi –
 Tapdım həqiqətdə şeiriyyətimi.

* * *

Qoy sən həqiqəti söyləyən zaman,
 Qopsun min təhlükə, qopsun min tufan.
 Gəl baxma bunlara, ey Mirzə Şəfi!
 Uca tut daima arı, şərəfi,
 Həqiqət bir şeydir gözəllik ilə,
 Olarmı gözəllik gəlməsin dilə?
 Cəzadan, təqibdən olmaqçın uzaq,
 Bəzən sözlərini söyləmə çılpaq.
 Asta ol, özünü daim gözlə sən,
 Acı sözünü də, de xoş sözla sən.

* * *

Şahların zinətli hədiyyəsinə,
 Təriflə vuraraq daha da zinət.
 Ancaq təbiətin min töhfəsinə,
 İnanın, vermərik bir dəfə qiymət.

* * *

Selləri coşdurub, çaylar axdırın.
 Göydə buludlara şimşək çaxdırın.
 Sonsuz qüvvələri peyda eyləyən
 Bəşər taleyini vəsf edirəm mən.

* * *

İti qılınc sürüşərək düşsə yatağa.
 Üzü yumşaq ipək üstən sıçrар qırğına.
 Bu dünyada kəskinlikdən, zor, gücdən artıq
 Səmər verər xeyirxahlıq və mehribanlıq.

Düzlükələ alçaqlıq çarpışan zaman
 Alçaqlıq nədənsə qazanır hər an.
 Çünkü alçaqlarçün ən alçaq işlər,
 Alçaqlıq deyildir, hünərdir, hünər.

* * *

Müdriklik adamı çox xoşbəxt edər,
 Lakin elm artdıqca, çoxalar kədər.
 Bu dünya üzündə xoşbəxtidir axmaq,
 Aqıl həsəd etməz ona da, ancaq.

* * *

Özünü şux göstər, özünü saxla,
 Getməsin üzündən təravət əsla.
 Amma düşünmə ki, ölüm nə gəzir?
 O, durar qapında bir gün müntəzir.

* * *

Bu dünyadan kədərini, qəmini,
 Sorsan, deyər yer üzündə hamidan,
 Ahu-fığan çıxararmı bu dərdi
 Ürəklərin viran qalmış damından?
 Fəlakətə, işgəncəyə, kədərə,
 Üstün gəlib qılınc çəkmək gərəkdir
 Ümid bağla sən bir yolluq hünərə.
 Üləmalar* nə desələr, kələkdir.

* Alimlər. Burada kinaya və eyhamla işlədilmişdir. Molla-ruhanilər nəzərdə tutulur (red.)

Anlaşılmaz möüzənlə, duanal
 Sən artırma bu dünyada ələmi.
 Qoy məqsədin bir şey olsun... gəl anla,
 Tez ol qurtar dərdü-qəmdən ələmi!

* * *

Şikayətmi edim, gülümmü, bilməm
 Dünyanın yarısı dərrakədən kəm.
 Edir utanmadan, eyləmədən ar,
 Mini bir axmağın sözünü təkrar.

Yox! Səni mədh edim, qoy ey yaradan,
 Ki tutmuş dünyani bu qədər nadan.
 Etməsəydiñ bizə bu mərhəməti,
 Olmazdı ağlın da qədri, qiyməti.

* * *

Məni sevənlərə məhəbbətim var,
 Nifrat edənlərə min nifratım var.
 Əgər əl çəksəm də, səadətimdən,
 Mən əl götürmərəm bu adətimdən.
 Kişisən, var isə səndə cəsarət,
 Olsun xislətində belə bir adət:
 Yaxşılıq edənə yaxşılıq eylə,
 Cavab ver yamanıq ilə.
 Türfə gözəlləri sevib duyarlar,
 Qəşəng gül yanağı sığallayalar.
 Əkib becərərlər münbit tarlanı
 Əzib öldürərlər əfi ilanı.
 Namusa, qeyrətə sataşanları
 Əfv edən, əslində, zəif adamdır.
 Yumşaqlıq yaraşar qadın qəlbini
 Kişiinki isə bil, intiqamdır!

* * *

Ey bəşərin xilasına edilən kömək, –
Ey göylərin ilk töhfəsi, sevimli əmək!
Sənə xidmət edənlərə təsəllisən sən.
Müdriklərin ilk arzusu, ilk istəyisən.

Ancaq, nadan çətin işdən qaçar asana,
Məhv olardım dirənmədən min yol asana!
Ey göylərin ilk vergisi!..
İnan ki, sənə
Daim sadiq qalasıyam gedincə sinə.

* * *

Gülüb cavabını qaytar mehriban,
Birisi kinaya edərsə sənə.
Bil ki, kinayəyə layiq olmayan
Min bir kinayədən alçalmaz yenə.

* * *

Sən öz mənliyinin dar sarayından
Kənara çıxmasan, ey dostum, inan,
Anla ki, ömründə ola bilməzsən
Düzlük evində də, bir dəfə mehman.

* * *

Ələ qədəh alsan, gəl olma nadan,
İcmə hiss etmədən, içmə duymadan.
Özünü böyüdüb boş yerə şışmə,
Bir də ki, alçalıb ayağa düşmə.

Elə bil şəh ilə dolubdu lalə,
Qızarır əlində qızıl piyalə.
İç, amma su kimi içərsə bir kəs
Meyin bu dünyada qədrini bilməz.

* * *

Tozu qaldırsa da nə qədər külək,
Toz öz tozluğunu dəyişməyəcək.
Gömülümiş olsa da, toza cəvahir,
Yenə də qiyməti öz üstündədir.

QEYDLƏR VƏ İZAHALAR

Səh. 13. Qəzəli ilk dəfə 1926-cı ildə Salman Mümtaz nəşr etdirmiştir (Bax: Salman Mümtaz «Mirzə Şəfi Vazeh», Bakı, 1926. Azərbaycan Elmlər Akademiyası yanında Respublika Əlyazmalar fondu, inv. 18814).

Şairin kitabda verilən:

«Nə qədər kim, fələyin sabiti səyyarəsi var»,
 «Ey nəzakət çəməni içrə xuraman Süsəni»,
 «Hər zəman kan qədde bala ze nəzər miqozərəd»,
 «Ey ke, həmhöcreye mai, vərəqe zohd beşuy»,
 «Şahede xərgəhneşin zolf ze rox kərd baz»,

– mətləli şeirləri Naci və Nasehlə müşairəsi və «Həsb-hal» bu mənbədən götürülmüşdür.

Səh. 13. Şeir ilk dəfə 1929-cu ildə Ə.Ə.Seyidzadə tərəfindən nəşr edilmişdir (Bax: Ə.Ə.Seyidzadə. «Gəncəli mütfəkkir və şair Mirzə Şəfi Vazeh», Gəncə, 1929).

Şairin kitabda verilən:

«Min ev yixib, tikirsiniz bir boş minara»,
 «Ta key del on delaram zin del rəmide darəd»,

– misraları ilə başlanan iki şeiri və farsca rübaiları həmin bir kitabçadan alınmışdır.

Misra yazidan yazıya keçdikdə təhrif olunmuşdur. Şeiri:

«Min ev yixib, tikirsiniz bir boş minara,
 Ərşə çıxib, yetmək üçün pərvərdigarə»

– şəklində islah etmək, bəlkə, məqbul göründü.

Səh. 13. Şeirin Mirzə Şəfi Vazehə aid olduğu təxmin edilir.

Səh. 14. Sədəgən yayı qaşın sədqəsi qurban Süsəni.

Şeirdə – gözə tuşlanan ox mənasında olan «sədəg» sözü burada ahəng incəliyi xatırınə «sədəğ» kimi işlənilmiş və əlyazma-sında katib xətası olaraq, ğeyn ilə deyil, qaf «q» ilə yazılmışdır.

XVIII əsr şairlərindən Ağa Məsih Şirvaninin:

«Dila, etmə təvəqqö, rastguluq qanda qalmışdır,
 Qərinə özgədir, onlar keçən dövranda qalmışdır».

– mətlə ilə başlanan müxəmməsində də «sədəg» sözü yuxarıda dediyimiz mənada işlənilmiş və fikrimizi təsdiq edə bilər:

Sedağ oxi kimi kəctə bilərtutmuş nəzərgəhini
 Olar kim, doğrudur, əyri qılınc tək yanda qalmışdır.

Vazeh yuxarıda göstərilən misrada çox əyri olan sədəg yayınının öz əyriliyini bir sədəqə olaraq gözəlin qaşlarından aldığı söyləyir. Bunun ona bir sədəqə, qurbanlıq verildiyini deyir.

Səh. 14. Edə gər zində ləbin ləfzi Məsiha, yaraşur.

Məsih, yaxud Məsiha İsa peyğəmbərin ləqəbidir.

Ləfzi Məsiha İsanın ləfzi – sözü deməkdir. Dini rəvayətə görə, İsa, guya, öz nəfəsi və sözü ilə ölüyü dirildirmiş.

Bu misrada şair gözəlin şirin danışığı ilə Məsihanın özünü belə, dirildə biləcəyini söyləyir.

Səh. 15. Səbzpus olmuş qəddin rüxsari-atəşgünilə,

Musiyi-İmrana guya, Tur şəklin göstərür.

Musa peyğəmbərin (Onun bir ləqəbi də İmrandır) Tur dağında Allahla danışığı haqqındaki hədisə işaretidir. Bu hədisə göstərilir ki, guya, həmin danışq zamanı Allah Musaya od şəklində görünmüdüdür.

Vazeh şeirdə gözələ müraciətlə göstərir ki, sənin boyun od saçan yanaqlarının şövqündən al-yaşıl rəngə boyanmışdır. Sənə baxan aşiqə şəklin Musaya Tur dağında görünən odu xatırladır.

Səh. 15.

*Tilbə könlüm tillər ilə asılıub, tildir səbəb,
Filməsəl, baxqan kəsa Mənsur şəklin göstərür.*

Mənsur Həllac məşhur sufilərdən olmuşdur. İslam və şəriətin ehkamlarını təftiş etmək ittihamılə 918–919-cu illərdə Bağdadda Xəlifə Müqtədirbillah tərəfindən dara çəkilmişdir. Öldürürlərkən o, dar ağacı altında dayanmış, tövbə etmək istəməmişdir. Buna görə, zaman keçdikcə Mənsur Həllac obrazı Şərq poeziyasında məslək və əqidəyə sədaqətin rəmzi kimi verilmişdir.

Beytdə dar ağacından asılmış Mənsurla eşq, sevda ucundan gözəlin incə tellərindən asılmış dəli, aşuftə könül müqayisə edilmişdir. Birinci məslək və əqidə də nə qədər fədakar və dənməzdirsə, ikinci də (aşıq) məhəbbət və dostluqda eləcə fədakar və sabitqədəmdir.

Qeyd: Müşaiρə A.Bakıxanovun «Göstərür» rədifi şeiri əsərində aparılmışdır:

*Gözlərin kim, aşıq məxmur şəklin göstərür.
Əhli-fəqrə mərdümi-məğrur şəklin göstərür.*

Səh. 16. Bu iltizamnamənin klişesini İ.K.Yenikolopov öz kitabında vermişdir (Bax: İ.K.Yenikolopov. Poet Mirza Şafii, Baku, 1938, səh. 25).

Səh. 36.

*Mahmud türbətindən cəza günü bu nida qopar:
Əyaz qılınçı ilə ölmüşə cənnət nə lazım?*

Burada Sultan Mahmud Qəznəvi (969–1030) ilə ona yaxın və sadıq dostu Əyaz arasında olan dostluğa işarə olunur. Əyaz öz ağıl və zakası, həmçinin Sultan Mahmuda olan məhəbbət və səmimiyyəti ilə başqalarından seçilmiştir. Hətta onların arasında

olan bu səmimiyyət, məhəbbət zərbül-məsələ çevrilmiş, dostluq və sədaqət nümunəsi kimi göstərilmişdir. Şairlər bu barədə «Mahmud və Əyaz» adında çoxlu mənzumalar yazmışlar.

Vazeh bu məsələni xatırlamaqla dostluq və məhəbbəti tərənnüm etmək istəmişdir: Əyaz tiğilə-dost qılınçı və öldürülənə cənnət nə lazımdır? Belə bir ölüm ən böyük xoşbəxtlik deyilməlidir?

Səh. 42. «Vəlleyli izə yəğşa!.. Vənnəhari izə tacəlla!

Quranda aydır (tərcüməsi göstərilən sohifədədir). Şair burada aydınlıq və vüsal çağlarını vermək üçün həmin ayadən istifadə etmişdir.

Səh. 44. «Qətən əydihin» – Quranda surədir (tərcüməsi göstərilən sohifədədir). Bu surədə Yusif və Züleyxa hekayəsi verilmişdir. Dini rəvayətə görə, Yusif Züleyxanı görmək üçün onun otağına daxil olanda Züleyxa qızlarla oturub türunc kəsirmiş. Yusifin fövqəladə gözəlliyi qarşısında heyran qalan Züleyxa və qızlar türunc əvəzinə, ixtiyarsız olaraq əllərini kəsmişlər...

Burada isə ifadə müstəqim mənada işlənmiş, sonra rəvayətlə əlaqələndirilmişdir.

Səh. 44.

*Əllə türüncü bir-birindən seçməyib,
kəsmək təccüblü bir şey deyil,
Sənin kəməndinin hər bir telində yüz
başkaşılmış qərar tutmuşdur.*

(Beytin mənası «Yusif və Züleyxa» haqqında rəvayətdə verilmişdir.)

Səh. 55. İbn Yəmin Əmir Fəxrəddin Mahmud – XIII əsr şair-lərindəndir. Yaxın Şərq poeziyasında qıtə ustadı kimi tanınır. İbn Yəminin atası Azərbaycan Elxanilər sülaləsinə mənsub dövlət xadimi və görkəmli türk sərkərdəsi olmuşdur. O, Elxanilər

tərəfindən Nişapura dövlət vəzifəsinə göndərilmiş, Fəxrəddin Mahmud da, orada anadan olub, böyümüşdür.

Səh. 62. Mirzə Hacı Ağası – Fətəli şahdan sonra hakimiyət başına keçmiş Məhəmməd şahın (1830-cu illər) sədr-əzəmi – baş naziri olmuşdur. Hacı Ağası İran tarixində ən qəddar və müstəbid dövlət başçılarından olmuşdur. Rus səyyahı Beryozin onu «İran Rışəyesi» adlandırmışdır. Mirzə Şəfinin almanca əsərləri içərisində ona yazılmış bir neçə şeiri var.

LÜĞƏT	
A	Əflak – fələklər Ətvar – qalıq, naz-qəməz
B	Badə – şərab Baxqan kəsə (özəbkəcə) – baxan adam Bədri-tamam – bədirlənmiş ay, on dörd gecəlik ay (məs. gözəl üz) Bərq – ildirum, işiq Bəsirət əhli – gözüaçıq adam Bülənd – uca, yüksək
C	Çəşm – göz
D	Dəmət – gül dəstəsi Dərgah (dərgah) – astana Dəst – əl Didə – göz
E	Eyma – işarə (qaş, gözlə)
F	Fəraq – ayrılıq Filməsəl – məsələn (burada sanki, elə bil ki)
G	Giryan – ağlar Gülgün – al, qırmızı
H	Həmnişin – bir yerdə oturub duran, yoldaş, dost Hərəkatu rəviş – davranış Həsb-hal – hal-əhval
X	Xislət – insan təbiəti Xoşnud – razı qalmaq, sevinmək Xubluq – gözəllik, yaxşılıq Xud – özü Xuram – nazlı-nazlı yerimək
i	İbn – oğul İqtiza – icab, mümkünlük, zərurət

İsar – malını səxavətlə vermək, qurban etmək

Peyam – məktub, sifariş
Puş (puşak) – geyim

K

Kərim – mərhəmətli, səxavətli (burada, bəyənilmiş)

Kişvər – ölkə

Kövkəb – ıldız

Kur – kor

R

Rastguluq – doğruluq, doğru damışmaq

Rəncur – xəstə, naxos

Rüxsar – üz, yanaq

Ruj – üz

Q

Qitə – şeir forması

S

Sabitqədəm – dönmə, sabatlı, möhkəm adam

Sanmağay (özəbkəcə) – sanmayın

Sarban – sarvan

Səbz – yaşıl

Səhdi qod – ucaboy, düz qamat

Sərapa – başdan ayağa

Sərgəstə – avara, sərgəştə

Sirişk – göz yaşı

Sitəmkar – göz yaşı

M

Mehr – məhəbbət

Mədh – tərif

Məxmur – xumarlanmış

Məniyyət – müşayiyət edənlər

Mətla – şeirin ilk misrası

Miknət – var, dövlət

Mur – qarışqa

Mühəqqər – həqir, zəif, aciz

Müşairə – şeirləşmə

Ş

Şəmayıl – surət, göz yaşı

T

Tanqı-mas (özəbkəcə) – eyib olmaz

Tar – qaranlıq

Tara – qarət, talan

Təmas – toxunmaq

Tən – bədən, can

Tənbür – çalğı aləti

Tığ – qılınc

Tilbə könlüm (özəbkəcə) – dəli kön-

lüm

N

Ney – tütk

Nəzzarə – tamaşa

P

Peyda – olmaq, görünmək

Pənbə – pambıq

Türbə – qəbir, məzar

Türfə – qəribə

Türreyi-zülf – höruk, saçın qatları

V

Vəhm – qorxu

Vəsf – tarif

Z

Zar – ağlar

Zərd – sarı

Zində – diri

Ü

Ürfan – elm, bilik

İÇİNDƏKİLƏR

Avropalıların könlünü fəth edən gəncəli şair (<i>Pərvanə Məmmədli</i>).....	5
Mirzə Şəfi Vazeh (<i>Salman Mümtaz</i>).....	8

ORİJİNAL ŞEİRLƏR

Qəzəl.....	13
Süsəni	14
Mirzə Şəfi Vazehlə Naci və Nasehin müşaiərəsi	15
Məktub	16
Məktubun intizarında (<i>Sətri tərcüməsi</i>).....	18
Məktubun intizarında (<i>Poetik tərcüməsi</i>).....	24
Qəzzəllər	28
Farsca qəzzəllər.....	33
Rübüllər	38
Həsb-hal	40
Həsb-hal (<i>tərcüməsi</i>)	42

ALMANCADAN TƏRCÜMƏLƏR

Məhəbbət təranələri.....	47
Züleyxa.....	50
Köhnə məhəbbət.....	54
İbn Yəmin.....	55
Sərv ağacı	59
Şah Abbas	61
Şah manifest yazdı əliyə bir gün	63
Hikmətli sözlər, zəmanədən şikayət və etirazlar	65
Qeydlər və izahlar	70
Lügət.....	75

Nəşriyyat redaktoru *Məsudə Əvəzqızı*

Bədii və texniki redaktoru *Abdulla Ələkbərov*

Üz qəbiğinin rəssamı *Nazim Babayev*

Kompiüter tərtibatçıları *Səbinə Məmmədova, Pərvin Məmmədov*

Korrektoru *Natəvan Məmmədova*

Çapa imzalanmışdır 06.10.2014. Kağız formatı 60x90^{1/16}.

Ofset çapı. Ofset kağızı. Fiziki çap vərəqəsi 5,0.

Sifariş 106. Tiraj 500.

İçməsən

İçməsən, qədər qədər mənim mənim
Mənim mənim, qədər qədər mənim mənim

İçməsən

İçməsən, qədər qədər mənim mənim
Mənim mənim, qədər qədər mənim mənim

İçməsən, qədər qədər mənim mənim
Mənim mənim, qədər qədər mənim mənim
İçməsən, qədər qədər mənim mənim
Mənim mənim, qədər qədər mənim mənim

Mirzə Şəfi Vazeh

MƏHƏBBƏT TƏRANƏLƏRİ

Bakı, «Aspoliqraf», 2014.

Arf-282118



ASPOLIQRAF
BAKI-2014